

Eziz həmvətənlər
ve sayqılı oxucular! Bəri başdan qeyd edim ki, ömrümün yaridan çoxunu təkerlər üstü dönyanın müxtəlif ölkə və şəhərlərinə səfərlərdə, gəzinti və görüşlərdə keçirmişəm. Hənsi yana, hansı səmtə getsem də, man an çok narahat edən və düşündürən məsələ xalqının keçmişinə aid materialların, sənəd və faktların elə gətirilməsi olub. Onlarla arxiv və kitabxanalarda toz udada günlərlə, ayrlarla, vaxt keçmişəm və ömrümü sonunaq bu işdən əl çəkəsi deyiləm.

Mürsel İREVANLI


Təki sağlam, em ümidi Isa emin-amanlıq olsun. İster Sovet dövründə, isterse də ondan sonra en çok sefərlərin qonşu respublikalarla olub. Xüsusan da Gürüstana. Aylarla gedib-galmışdan yorulmuşsun. Gürçü şair ve yazıçılarından bir neçəsi ile həla 80-ci illərdən dəstlüq eləqəsi yaradı bilmişdirlər. V. A. Valiani, N. Dumbadze, A. Slavakauri, O. Ciladze, Q. Pançikidze və başqları meni semimi insan və yazılı kimi tanrıylardır. Qoy indi onların səfərləri təsnisələr heç qədər olmaz.

Bu yaxınlarda Borçalıdan olan təsnisələrdən biri mənə bir kitab göndərmiş. Əhval elə bildim ki, hansısa mülliətin qəleminə məxsus bədiş esərdir. Ancaq Məşədi İbadın sözü olmasın, çadranın altından kığı çıxdı.

Ağcındı desək, bəti kabar-de heç yazmaq istəməm. Çünki yazacağımı məndən öncə da yazarlar çox olub. Amma... Elə yazmaq istəyimin sabəbi de bu emməndən doğur. Bu gün qəder yazınlardan əhəmiyyət verilməsə də, ancaq man yəne da yazmaqda əsrarlıyam.

Hərcənd ki, neyinse deyişəcəyinə ümidi yox dərəcasındır, inanıram. Hələ 2005-ci ilde Borçalıda olarken eştidim ki, Novruz bayramı arəsindən ölkənin keçmiş prezidenti Mikail Saakaşvili sen toplamaq niyyəti ilə Gürüstəndəki azerbaiyancı kəndlərinə baş çəkib, onlara görürəcək. Yaxın dostum filologiya üzrə fəlsəfə doktoru Zahid Nasibovla birlikdə Marneuli (Sarvan) rayonunun kəndlərindən bir onur gürçülərin "Algerti" adlanıqlarıdır. Damına Görkxi kəndinə yollandıq.

Prezidentin həmyerlərimizle neca "samimi" görüşdүйünü, xanımının ise meməkətimizə təşrif buyurub "qardaş xalqa" bayramı tədbirdəndə iştirakın görəndə açığını deyin ki, qelimbida zəif bir sizilti, şübhə yeli aşmaya başlıd. Əcaba dosluq belemi olur? Prezident rus dilində qırıq-qırıq bir saatda qədr məscidin həystənə toplaşan kəndlərə rüştərək şəkildə yazıb.



gürçülerin yazdıqlarını izleyək. Kitabın 39-cu sehifəsində "Gürüstən əhalisinin milli tərkibi və onun dinamikası" fəsilin "Azerbaycanlılar" bölmənə díqqət yetirən birtehən oldum. Əcəba bu məlletin tarixdən xəberi yoxdur? Əgər varsa, onda ne üçün şərə, bəhətna el atıra? Diqqət yetirək: "Gürüstəndə yaşanan azerbaiyancıların asas qisməti əcədələrin köçürü "Borçalı" təfəssi olmuşdur. Onları Şah Abbas Kartlıya (yanı Böyükli) köçürü müsbüd. Qalanları isə xeyli sonra buraya köçmüdü. Qalanları isə

Arslanın komandanlığı ilə bu yerlər yərütə edən selcükler özərli ilə eyni dildə dənşən yeri xalqa - Borçogullarına qaynatıb-qarışsa da, torpaq eski sahiblərinin şərafine öz adını qoruyub saxlamışdır. Bu tarix haqqı qızıl gözündə tutmayıva ve ya qəstdən olaraq tutmaq isteməyən "tarixlər" ağına-bozuna mənəh qoymadan əhalinin bu bölgədə maskunlaşması tarixini alıtmı üstünə cəvirir. Başqa sözü, türklərin bu torpaqda maskunlaşma tarixini XVII yüziləndə hesablayırlar..."

Tarixdən yox, tarixi öyrənmək lazımdır

(Borçalının tarixi xeyli müddətdir "gürçüləşdirilib")

faizindən çoxu onun dediklərinin anlaşılaqda çətinlik çekirdilər. Bir-birindən soruşurdular:

"Bu na deyir?"

Amma təessüf ki, qarşılaşdırılmış fətih soydaşlarının gəlçinəyinə qədər ağır zarbe olacaqını düşündürən bù suala müsbət cavabım bir az axşamənən həcərətli və həmin "görüş"den yazacağım reportaj sadəcə mümkinşüd oldu. Qayıtdıq rəyənənəkən...

Dost və qardaş ölkə deyib, hər zaman bağırımız basıldıgımız Gürüstən dövləti Azərbaycanca qarşı xoşgəldim. Həmənişəni, ham da mənəvi hərəkəllər etmiş və yəni deyməyə hazırlıq gərədəm, belkə de bəzər asfət qəbul oluna bilər və bəzi ziya(n)lılarımı bunu manim qonşu dövlətinə araya nüfəq salmaq istəyim kimi deyərləndirə bilərlər. Qatıyyən yox! Men ömrüm boyu sülh və qarşılıqlı sağlamlı münasibəllərinə tərəfdarı olmuşam. Heyatda baş verən real hadisələr obyektivliklə prizmasından yanışmamış, heç kəsə qərəyəxma və bəhətnən atmamışam.

Özü oxucular! Faktlara siz de tənisi olun, onda narəhatılığın ebas olduğunu özünüz şəhidi olacaqsınız.

Mən göndərilen kitab Gürüstəndəki azerbaiyancı məktəblərində (onlarıñ sayi lisei azallı) tədris olunan, gürçü dilindən seti tərcümə olunmuş "Gürüstən coğrafiyası"dır. Kitab 11-ci sınıfı şagirdlərin üçün nəzərdə tutulur. Burada Borçalı və borçalıların soy kökləri haqqında təhrif olunmuş materiallara genit yər ayrlıb. Darslık 1999-cu ilə Tiflisdə "İntellekt" naşr evində küləvi tiraşlı çap olunub. Dersliyi verəqləyib mülliəflərin kim olduğunu ilə maraqlandırm. Malum oldu ki, Nino Veruşevsli, Zurab Davidaşvili və Nodar Elizberashvili tərəfindən mənşətərək şəkildə yazılb.

Sonra ikinci vəraqi çevirib

gürçü dilindən tərcümə edənin kimliyinə nəzer yetirirəm. Ele beləcə de yazılıb: "Gürüstəndən çevirən Nəsib Nasibov, redaktoru Hacıveli Isayev, korrektoru Leyla Nasibova".

Bed ayaqda gürçülerin başa düşmək olar. Çünkü onlar da ermənilər kimi torpaq düşkünü, həddən ziyyəde milletçi və eqoşidirlər. Bunlar öz yerində. Maralıdır, bəs gərəsən öz ziyyələrini neyə görə coğrafiya və tariximizin bu dərəcədə təhrib olunmuş formada neşrine və tədrisinə razi olurlar? Bunu an-

BORÇALI



laməq cox mürəkkəb məsələdir, həddindən artıq çəlinidir.

Bəs ziyyəl öxalıqna gəndə, hənsi zaməndən gerekid? Buna qası çıxmamaqlarının easesəbəblərinə nə ilə, hənsi yolla izah edəcəkləri həfələt mürəmməldir, qaranlıq qalır.

Yaqın ki, Xalis Qarapapaq türklerinin soyundan olan Nəsib mülliəmlər bu kitabın tərcümə edərək, məktəblərdə təhsil alan türbələrinə, lap elə övladlarının türbələrinə, ulu, sağlam düşünceli babaşalarımız olub. Bu ulu babaşalarımızın mühəmək adı bu tərəpəyin illerdər ki, adında yaşıyır. Tərəpənin illəri sahibləri Bərsilər-Borçogulları qarapapaq türkərinin adından götürülür. Bu o qarapapaqlardır ki, mələddən once bu erəzlərlə həyat gelmiş, tərəxədə, qırıq, adları da Doğu Anadoludan ulı isahibləri olaraq tanınmışlar.

Sonalar orta asrların yüzililərde Malazığır qəhrəmanı Ali-

Onu da öne çəkmək lazımdır ki, bu torpaqlarda yerli əhali ilə yanşı buğa türkler, bun türkler, kökərlər (gürçülər onlara çoqarı, ermənilər isə quqar) yaşışmışlar və bunların hamısı bugünkü Azərbaycan türkərinin soykökündə özlərinə möhkəm yet tutublar.

Beləliklə, Borçalıni Ana vətan edən bir xalq bu gün öz dədə-baba yurdunu siixidir, "qonaq" adlandırlırlar, diskriminasiyaya məruz qalır. Ancaq Borçalının sair oğlu, Cıldırlı Aşıq Şenlik demiş: "Can sağı iken yurd vermərik düsmən!"

Bu düşmən kimdir və hərədən galib? Borçalıları ezel başdan kanardan gələn düşməni yenməyi bacarırlar. Yazıçılar olsun ki, düşmən içində olanda ana yurdun içi od tutub yanır, vələn vələnləri dəha zor duruma düşürlər. Bu meqamda elə gürçü şair Şota Rustavelinin aşağıdakı sözü xatırlanır:

"Açıq düşmandan o qədər de qorxmaram. Cünki o açıq düşməncidir, edar, adəhəstilis isə dost bildiyin insanın sənə qarşı düşmənciliyidir..."

Haqq sozə ne deyəsan. Səman altından sən yəndən, gözümüz baxa-baxa ki kimiz üzə düzünlətəcək, nece mümənətlişənətəcək.

(Ardi var)